

UOT 58.580.06

İRAN KEÇİALAÇILIĞI - REAUMURİETA PERSİCAE YENİ BİTKİLİK FORMASI YASIDIR

¹M.T.CABBAROV, ²Ə.Ş.İBRAHİMOV, ³F.X.NƏBİYEVA

¹Bakı Dövlət Universiteti, ^{2,3}AMEA Dendrologiya İnstitutu

Azərbaycan respublikası ərazisində geniş yayılmış dağ-kserofit bitkiliyi botaniki, geobotaniki, floristik, sistematik, bitki ehtiyatları və etnobotaniki üsullarla tədqiq edilmişdir. Məlum olmuşdur ki, Böyük və Kiçik Qafqazda, Talyşda, Zuvandda, Lənkəranda, Qobustanda və Naxçıvan Muxtar Respublikasında daha böyük sahələri əhatə etməklə 1100 - 2500 m yüksəkliklərdə yayılmışdır. Tədqiqat zamanı yeni taksonlarla yanaşı bu vaxta qədər təsvir olunmamış yeni ali sistematik vahidlər: formasiya və assosiasiyanalar aşkarlanmışdır. Belə yeniliklərdən biri nadir hesab edilən *Reaumuria persica* (Boiss.) Boiss. - İran keçialaçısıdır. Bitkinin dominant rolu, subdominantları, biomorfoloji, bioekoloji, fitosenoloji xüsusiyyətləri öyrənilmişdir.

Açar sözlər: keçialaçısı, formasiya, bioekoloji, fitosenoz.

Naxçıvan Muxtar Respublikasının özünəməxsus ərazisinin çox hissəsinin dağlıq olması, keçmiş olduğu tarixi-təkamül yolu, xüsusişlə iqliminin kəskin kontinentallığı burada kserofit tipli zəngin flora və bitkiliyin inkişafına səbəb olmuşdur. Hazırda regionun florası 160 fəsilə, 910 cins və 3020 növlə təmsil olunur [1, 15-30; 7, 245]. Geobotaniki və floristik tədqiqatlar zamanı Yulğunkimilər fəsiləsinin sistematik tərkibində aparılmış nomenklatur dəyişikliklər və yeni xüsusiyyətlər öyrənilmişdir. Məlum olmuşdur ki, Tamaricaceae Link., nom. cons. (*Reaumuriaceae* Ehrenb ex Lindl.) - fəsiləsinin müasir taksonomik tərkibi 2 Subfamilia: *Tamaricoideae* (Link) Meisn., *Reaumurioideae* Burnett, 2 Triba: *Tamariceae* Rchb., *Reaumurieae* Horan, 3 cins: *Tamarix* L. - Yulğun, *Myricata* Desv. - Çayyovşanı, *Reaumuria* Hesselq ex L. – Keçialaçı təmsil olunur. Sonuncu cins əvvəllər Yulğunkimilər -*Tamaricaceae* Link. fəsiləsi daxilində cins statusu daşıyırdı [7, 262-263]. Son dövrlərdə ona fəsilə statusu verilmişdi [2, 4, 5]. Hazırda yenə də qabaqqı cins səviyyəsinə endirilmişdir [6, 158]. Keçialaçı *Reaumuria* L. - cinsinin 100-ə qədər növü əsasən Afrika səhralarında, Aralıq dənizi vilayətlərində, Orta və Mərkəzi Asiyada, həmçinin Avstraliyada yayılmışdır. Keçmiş SSRİ - də yayılmış 22 növü vardır. Onlardan Qafqazda 3, Azərbaycanda 3, Naxçıvan MR-də isə 2 növünün: *Reaumuria persica* (Boiss.) Boiss. - İran keçialaçı, *Reaumuria cistoides* Adams (*R. hypericoides* Willd.) - Dəstəli keçialaçı olduğu göstərilir [3, 107-108].

Reaumuria cistoides Adams hündürlüyü 40-50 sm-ə çatan yarımkol bit-

kisidir. Xoş görünüşlü çəhrayı çicəkləri vardır. May-iyul aylarında çicəkləyir və meyvə verir. Düzən sahələrdən aşağı dağ qurşağına qədər şorlaşmış torpaqlarda, əkin yerlərində, bağ və bostanlarda, alaqlı sahələrdə çoxda böyük olmayan sıx qruplaşmalar əmələ gətirir və komponent kimi qarışq fitosenozlarda iştirak edir.

Reaumuria persica (Boiss.) Boiss. və *Reaumuria cistoides* Adams (*R. hypericoides* Willd.) dağ-kserofit bitkiliyi daxilində quru daşlı, daşlı-qayalı, çinqılı, quru otlu yamaclarda yayılmışdır. Cinsə daxil olan növlər əsas oxşar əlamətləri ilə yanaşı, bir sırə fərqli əlamətlərə də malikdirlər. Belə ki, çicəkləri iridir, ikicinslidir, beşüzvlüdür, tək-təkdir. Yarpaq qoltuğunda qısalmış budaqcıqlar dəstə ilə yerləşmişdir. Çiçəkaltılığı çanaqvaridir, yuxarı hissəsi xətlibzivaridir, sıvriucludur, aşağı hissəsi genişlənmişdir, kasacığa möhkəm söykənmişdir. Kasaciq ətlidir və dərin şırımlıdır, 6-8 mm uzunluqdadır. Ləçəkləri açıq çəhrayı və ya ətrənglidir, 1 sm-ə qədər uzunluqda və 3 mm enindədir, kasaciği bir qədər uzundur, 2 uzunsov xirdadişcikli çıxıntı ilə birlikdə 3-4 mm uzunluqdadır. Erkəkcikləri çoxdur, sapları ilə 5 dəstədə birləşmişlər. Yumurtalıq ellipsvari olub 4 mm uzunluqdadır (şəkil 1).


Qutucuq yumurtavari və ya uzunsov-neştarlıdır, kasaciqdan 3 dəfə uzundur. Toxum dəyirmidir, uzun qonur tükcük'lərlə sıx örtülmüşdür. İyun-iyul aylarında çicəkləyir və avqust-sentyabr aylarında toxumları yetişir. Azərbaycanda, ancaq Naxçıvan MR-də yayılmışdır. Dağətəyi sahələrdən başlayaraq aşağı dağ qurşağına qədər quru daşlı və gilli, bəzən isə şorlaşmış yamaclarda dağınıq halda yayılmışdır. Cənubi Qafqazda və Şimali İranda rast gəlinir. Azərbaycan florasının VI cildinin nəşrindən 66 il keçir ki, (1955) bu müddətdə bitki örtüyündə qlobal dəyişikliklər baş vermişdir. Muxtar respublikanın bitkiliyində yeni olan *Reaumurieta persicae* formasiyasının aşkar edilməsi bunu bir daha subut edir (şəkil 2). Bu yeni fitosenoz Darıdağın şimal-şərq və cənub-şərq hissəsində landşaft xarakterli olub, yayılma areali Yayıcı, Camaldın, Qızılca və Kırna kəndlərinin və Darıdağın quru otlu, daşlı - çinqılı yamaclarını əhatə edir. Fitosenozun tərkibi və quruluşu sadə, az növlü və çox yerdə seyrəkdir, 1m^2 sahədə 1-3 və 4-5 keçialaçıya rast gəlinir. Layihə örtüyü 60-75% - ə qədərdir. Otlوغun dominantin sıx olduğu sahələrdə (şəkil 3) bu miqdardan 6-8, bəzən isə 8-10 arasında dəyişir.



Şək. 1. *Reaumuria persica* (Boiss.)



Şək. 2. Boiss. - Azərbaycanda yayılması



Şək.3. *Reaumuria persicae* formasiyası və assosiasiyları

Bütövlükdə formasiya və onun assosiasiya və qruplaşmalarında, biotiplərində 34-40 bitki növü qeyd olunur. Tez-tez nəzərə çarpan, fitosenozun formalasmasında mühüm rolü olan *Artemisia*, *Salsola* cinslərinə mənsub olan bitkilər, efemer və efemeroidlərdir (cədvəl 1).

Cədvəl 1

Culfa rayonunun Darıdağ, Darıdağ -Yaycı kəndi ətrafında *Reaumuria persica* (Boiss.) Boiss. üstün olan fitosenozun növ tərkibi və quruluşu

№	Bitkilərin adı	Bioekoloji xüsusiyyətləri				
		Həyat formalari	Hündür- lük, sm	Feno faza	Ekoloji grupu	Coğrafi tipi
1.	<i>Reumuria persica</i>	Y/kol	15-30	V-VIII	Kserofit	İran
2.	<i>Reumuria cistoides</i>	Y/kol	30-60	VI-VI	Kserofit	Ön Asiya
3.	<i>Hymenocrater bituminosum</i>	Kol	80-154	IV-IX	Kserofit	Ön Asiya
4.	<i>Anabasis brachiata</i>	Y/kol	15-34	IV-VI	Kserofit	Atropatan
5.	<i>Anabasis eugeniae</i>	Y/kol	15-34	IV-VI	Kserofit	Atropatan
6.	<i>Allocrusa versicolor</i>	Çoxillik	15-30	VI-VII	Kserofit	Atropatan
7.	<i>Gypsophila capitata Bieb.</i>	Çoxillik	40-60	VI-VIII	Kserofit	Dağıstan-aqlban
8.	<i>Zygophyllum atriplicoides</i>	Kol	80-150	IV-VI	Kserofit	Ön Asiya
9.	<i>Artemisia lerchiana</i>	Çoxillik	60-100	VIII-XI	Kserofit	Qafqaz
10.	<i>Atraphaxis spinosa</i>	Kolcuq	25-100	V-VIII	Kserofit	K.Asiya-İran-tu.
11.	<i>Hypericum scabrum</i>	Çoxillik	15-50	V-VIII	Kserofit	Qərbi palearktik
12.	<i>Astracantha microcephala</i>	Kolcuq	40-60	VI-VII	Kserofit	Kiçik Asiya
13.	<i>Onobrychis cornuta</i>	Çoxillik	12-40	VII-IX	Kserofit	Ön Asiya
14.	<i>Rhamnus pallasii</i>	Kol	1-2m	IV-IX	Kserofit	Ön Asiya
15.	<i>Thymus kotschyanus</i>	Y/kol	10-12	V-VIII	Kserofit	Qafqaz
16.	<i>Teucrium polium</i>	Çoxillik	25-40	V-IX	Kserofit	Aralıq dənizi
17.	<i>Allium atroviolaceum</i>	Çoxillik	34-50	IV-VI	Kserofit	Avropa
18.	<i>Salsola nodulosa</i>	Y/kol	22-45	VII-IX	Kserofit	Qafqaz

Cədvəldən göründüyü kimi dağ-kserofit bitkiliyi daxilində yeni aşkar olunmuş Keçialaçalı - fitosenozunu formalasdırıran kserofit bitkilər, coğrafi- genetik əlaqələrinə görə Aralıq dənizi, Ön Asiya, İran, Atropatan floralarına yaxındırlar.

Bitki mal-qara tərəfindən yeyilmədiyindən, əhali tərəfindən istifadə olunmadığından və bitkinin kütləvi toxum vermə kimi bioloji xüsusiyyətə malik olması onun təbii bərpasını tamamilə təmin etmişdir. Son tədqiqatlarda növün yeni, geniş arealda yayılmış formasiya, assosiasiya, çoxsaylı makro və mikro qruplaşmalarının, populyasiyalarının aşkar edilməsi deyilənləri təsdiq edir. Ordubad rayonunun Gilançay kəndinin ətrafindan başlayaraq Biləv, Behrud kəndlərinin ətrafında Fitosenozun növ tərkibi nəzərəçarpacaq dərəcədə dəyişir. Sirkənvari həlməl - *Zigophyllum atriplicoides*, Adı üzərrək - *Peganum harmala*, Xirdabaşlıqlı astracana - *Astracantha microcephala*.*Juniperus*, *Acanthalimon*, *Onobrichis* cinslərinin növləri və s. iştirakı ilə geniş sahələri əhatə edir. Fitosenozun subdominantı kimi biokütłənin əsasını təşkil edən Sirkənvari həlməldən başqa, ikinci bolluğu *Artemisia lerchiana* Web. (*Artemisia fragrans*), *Thymus collinus* və *T. kotschyanus* növləri yaradır. Növ tərkibində onlarla yanaşı müxtəlif həyat formalı bitkilər, qırıcıclar, paxlahılar, ağac və kollar, efemer və efemeroидlər iştirak edirlər. Layihə örtüyü 56-78 və 85-90 % arasında dəyişir. Darıdağ ərazisində Keçialaçılığı formasiyasında daha çox nəzərəçarpan *Reumurieto persicariae* - *artemisetum*; *Reumurieto* - *artemiseto-thymosum*; *Reumurieto* - *artemiseto-thymoeto* - *stachyosum* assosiasiylarla təmsil olunur. Uyğun ekoloji şəraitdə inkişaf etdiklərindən növ tərkiblərində oxşarlıq vardır.

Məsələn, *Crataegus orientalis*, *Amygdalus fenzliana*, *Rhamnus pallasii*, *Pyrus salicifolia*, *Rosa canina*, *Cotoneaster melanocarpus* və b. ağac və kollar onların hamisinin növ tərkibində vardır. Lakin bu fitosenozların tərkib və quruluşunda fərqli cəhətlər daha üstündür (şəkil 4).



Şək. 4. *Reamurieteta* formasiyasının yovşan və öldürgən assosiasiyları ilə

Darıdağ orijinal flora və bitki örtüyünə malikdir. Ancaq bu dağda dövrümüzə qədər qalmış Yevgeni öldürgəni - *Anabasis eugeniae*, Şamdanvari öldürgənlə -*A. brachiata* ilə formalaşan assosiasiya və bitki qruplaşmaları mühüm elmi və nəzəri əhəmiyyətə malikdir. Bir çox görkəmli alımlar Darıdağda paleobotaniki tədqiqatlar aparmışlar. Darıdağda təbaşir dövrünün sonuna aid çox sayda bitki qalıqları: *Sequoia reichenbachii* Herr., *Brachiphyllum araxinum* J. Pal. Sp. n., *Populus hyrcana* J. Pal. Sp. n., *Pteris pennaeffrmis* Herr., *Zelkova araxina* Palib., *Parrotia fagifolia* Palib., *Pisonia eocenica* Ett., *Eugenia bogatschhevii* Palib., *Palibinia nachitschevanica* Kassum., *Cinnamomum lanceolatum* Heer. *Osmunda* Sp., *Pteris pennafornmis* Heer. və b. aşkar edilmişdir [V.V.Druşç T.A.Yakubovski, M.N.Doludenko, İ.V.Palibin, A.N.Kriştəfoviç, A.V.Yarmolenko, Ş.A.Əzizbəyov, N.Q.Qoxtuni, A.A.Qrossheym, Ç.İ.Svanidze, “Католог ископаемых растений Кавказа”]: *Blechnum braunii*, *Sabal haeringiana* (Ung.) Heer., *Eugenia bogatschhevii* Palib., *Pisonia eocenica* Ett., *Banisteria haeringiana* Ett., *Leuica* Ett., *Leucotoe protogeae* Schimper., *Rhamnus dechenii* Web., *Ziziphus ungeri* Herr., *Dalbergia* Sp., *Aralia corifolia* Sap., *Folium indet.*), *Pistacia cf. mutica* E. et M; *Parrotia fagifolia* Palib. *Cerasus avium* (L.) Moench. *pliocenica* Tun - *Prunus avium pliocenica*; *Buxus sempervirens-fossilis* Engl. Tun - *Buxus sempervirens* L. *fossilis* Engelhardt et Kinkelin və b. [4, 267 - 274].

Tədqiqatlar zamanı regionun ərazisində keçmiş geoloji dövrlərdə (təbaşir, miosen, sarmat, pliosen, oligosen və b.) yaşamış bitkilərdən bu günə qədər gəlib çatanlarının olduğu: *Pyrus salicifolia*, *P. communis*, *P. oxyprion*, *Parrotia persica*, *Quercus macranthera*, *Q. castaneifolia*, *Pistacia mutica*, *Cerasus avium*, *Acer trautvetteri*, *Anabasis eugeniae*, *Salsola tamamschyana*, *Prunus divaricata*, *Acer ibericum*, *Juglans regia*, *Comarum palustre*, *Menyanthes trifoliata*, *Galium uliginosum*, *Scilla atropatana*, *Thlaspi rostratum*, *Peltaropsis grossheimii*, *Dorema glabrum*, *Artemisia scoparia*, *A. Scoparioides*, *Bienertia cycloptera* və b. müəyyən edilmişdir.

Nəticə və təkliflər

İlk dəfə *Reaumuria persica* (Boiss.) Boiss. növünün geniş arealda yayılmış, bol ehtiyata malik formasıyası, assosiasiya, biotip və çox sayda mikro-makro qruplaşmaları aşkar edilmişdir. Onun *Reaumuria alternifolia* (Labile.) Britten və *Anabasis eugeniae*, *Reaumuria cistoides* Adams (*R. hypericoides* Willd.) kimi nadir, endemik bitkilərlə assosiasiyyalarının mühüm elmi əhəmiyyəti vardır. Belə bitki birliklərinin qorunub gələcək nəsillərə çatdırılmasını və səmərəli istifadə olunmasını təklif edirik.

ƏDƏBİYYAT

1. Babayev S.Y. Naxçıvan Muxtar Respublikasının coğrafiyası. Bakı: Elm, 1999, s. 23-135.
2. Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəslili kəsilməkdə olan göbələk növləri. İkinci nəşr. Bakı: Şərq-Qərb, 2013, 676 s.

3. Гроссгейм А.А. Определитель растений Кавказа. М.: АН СССР, 1949, 746 с.
4. Каталог ископаемых растений Кавказа: / Под ред. А.А.Колаковского, Тбилиси: МЕЦНИЕРЕБА, 1973, часть I, с. 267 – 274.
5. Конспект флоры Кавказа. Т. 2. Санкт - Петербург, 2006, с.349
6. Talibov T.H., İbrahimov Ə.Ş. Naxçıvan Muxtar Respublikasının Qırmızı Kitabı (Ali sporlu, çılpaqtoxumlu və örtülütoxumlu bitkilər). Cild 2. “Əsəmi”, 2010, 673 s.
7. Talibov T.H., İbrahimov Ə.Ş., İbrahimov Ə. Naxçıvan Muxtar Respublikası florاسının taksonomik spektri (Ali sporlu, çılpaqtoxumlu və örtülütoxumlu bitkilər). II nəşr. Bakı: Şirvannəşr, 2021, 425 s.
8. Флора Азербайджана. Т. VI. Баку: АН АзССР, 1955, 539 с.

REAUMURIETA PERSICARIAE - НОВАЯ ФОРМАЦИЯ ДЛЯ НАХЧЫВАНСКОЙ АВТОНОМНОЙ РЕСПУБЛИКИ

М.Т.ДЖАББАРОВ, А.Ш.ИБРАГИМОВ, Н Ф.Х.АБИЕВА

РЕЗЮМЕ

Реомюрия персидская - *Reaumuria persica* Boiss. кустарник 80-100(150) см высотой. В Азербайджане встречается только на территории Нах. АР. По литературным данным редкий вид. Встречается в горах Неграм, Дарашам, Чагал, Дуздаг и Дарыдаг. 26.04.2018 г. нам удалось выявить обширные территории занятые *Reamuria persica* на каменистых, каменисто-скальных, глинистых, иногда известковых и глинисто–щебнистых склонах в окрестностях Дарыдаг, Яйджи, Гжылджа. Здесь она образует до сих пор неописанные фармации - *Reaumurieta persicariae*. Изучали экологические условия, роль при формировании нагорно-ксерофильной растительности и хозяйственное значение. Рассчитаны фитомассы в горах Дарыдаг Джульфинского района.

Ключевые слова: реомюрия, формация, биоэкология, фитоценоз.

REAUMURIETA PERSICARIAE - NEW FORMATION FOR VEGETATION NAKHCHIVAN AUTONOMOUS REPUBLIC

M.T.JABBAROV, A.Sh.IBRAGIMOV, F.Kh.NABIYEVA

SUMMARY

Reaumuria persica Boiss. bush 80-100 (150) cm tall. In Azerbaijan, it is found only on the territory of Nakhchivan Autonomous Republic. According to the literature, this is a rare species. It is found in the mountains Negram, Darasham, Chagal, Duzdag and Daridag. On April 26, 2018, it was possible to identify vast territories occupied by *Reamuria persica* on stony, stony-stony, clayey, sometimes limestone and clay-gravel slopes in the area of Daridag, Yaydzhi, Gzhyldzhi. Here she forms a previously not described formation - *Reaumurieta persicariae*. The ecological conditions, the role in the formation of xerophilous vegetation of the uplands and their economic importance have been studied. Phytomasses are calculated in the Darydag mountains of the Julfa region.

Keywords: reaumuria, formation, bioecology, phytocenosis